

**Azərbaycan Respublikası Hökuməti və Ümumdünya
Əqli Mülkiyyət Təşkilatı arasında**

ƏMƏKDAŞLIQ PROQRAMI

“Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi **qərar** alır:

I. 2006-cı il martın 3-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Əməkdaşlıq Proqramı” **təsdiq edilsin.**

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 may 2006-cı il
№ 121-IIIQ

Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT),

Azərbaycan Respublikasının ÜƏMT-nin bir sıra müqavilələrinə üzv olduğunu nəzərə alaraq,

Azərbaycan Respublikasının qlobal iqtisadi birliyə daha geniş inteqrasiyasını təmin etmək məqsədilə əqli mülkiyyət sahəsində mövcud qanunvericiliyi və texniki infrastrukturunu inkişaf etdirmək niyyətini qəbul edərək,

ÜƏMT-nin proqram və büdcəsi çərçivəsində öz məqsədlərinə nail olmaq üçün ÜƏMT-nin Azərbaycan Respublikasına kömək etmək niyyətini əsas tutaraq,

ÜƏMT-ni təsis edən Konvensiyanın 4-cü maddəsinə müvafiq olaraq, aşağıdakı Proqramı imzalamaq qərarına gəldilər:

1. Proqramın məqsədi

Proqramın məqsədi Azərbaycan Respublikasının ÜƏMT ilə birlikdə aşağıdakı istiqamətlərdə tədbirləri həyata keçirməkdən ibarətdir:

- digər ölkələrin təcrübələri və uyğunlaşdırma üzrə beynəlxalq meyillər nəzərə alınmaqla, əqli mülkiyyət sahəsində Azərbaycan Respublikasının milli qanunvericiliyinin təkmilləşdirilməsi;

- Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin və Müəllif Hüquqları Agentliyinin texniki bazasının və insan resurslarının möhkəmləndirilməsi;

- əqli mülkiyyətin mühafizəsinin artırılması məqsədilə Azərbaycan Respublikasında hüquqların təminatının gücləndirilməsi;

- Azərbaycan Respublikasının ərazisində müxtəlif biznes qurumları tərəfindən həyata keçirilən elmi, texnoloji, mədəni və iqtisadi fəaliyyətin müvafiq sahələrində əqli mülkiyyətin rolunun gücləndirilməsi.

2. Proqramın fəaliyyət müddəti

Bu Proqram, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Azərbaycan Respublikasının bildirişi ilə qüvvəyə minir və qeyri-müəyyən müddət ərzində qüvvədə qalır. Azərbaycan Respublikası və ya ÜƏMT özünün niyyəti barədə altı ay əvvəl biri digərinə yazılı xəbərdarlıq verərək istənilən zaman bu Proqramı başa çatdırı bilər. Bu hal, xüsusi əməkdaşlıq layihələri vasitəsilə əvvəlcədən qüvvəyə minmiş öhdəliklərə,

başqa cür razılaşdırılmayıbsa, təsir göstərmir.

Yerinə yetiriləcək tədbirlərin ilkin siyahısı bu Proqrama aid Əlavədə verilmişdir. Əməkdaşlığa dair hər bir konkret layihə mövcud maliyyə və digər ehtiyatlar nəzərə alınmaqla, tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçiriləcəkdir.

3. İştirak edən Agentliklər

Azərbaycan Respublikası Hökuməti hər bir konkret hal üzrə Proqram çərçivəsində əməkdaşlıq layihələrinin yerinə

yetirilməsinə cəlb olunacaq aidiyyəti olan agentlikləri, müəssisələri və digər şəxsləri müəyyən edəcəkdir.

ÜƏMT-nin Baş direktoru hər konkret hal üzrə bu Proqram çərçivəsində

əməkdaşlıq layihələrinin yerinə yetirilməsinə cəlb olunacaq Beynəlxalq Büronun

müvafiq bölmələrini, əməkdaşlarını və ya ekspertləri müəyyən edəcəkdir.

4. İmtiyazların verilməsi

Azərbaycan Respublikası Hökuməti ÜƏMT-nin maliyyə dəstəyi ilə bu Proqram çərçivəsində Azərbaycan Respublikasında hər hansı tədbiri həyata keçirərkən iştirak edən qurumların Əlavə Dəyər Vergisindən (ƏDV), rüsumlardan, qeydiyyat haqlarından və digər oxşar ödənişlərdən azad olunması üçün lazımi tədbirlər görəcəkdir.

Proqram Bakı şəhərində 3 mart 2006-cı il tarixində Azərbaycan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır.

**Azərbaycan Respublikası
Hökuməti Arasında**

(imza)

**Ümumdünya Əqli Mülkiyyət
Təşkilatı tərəfindən**

(imza)

**Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli
Mülkiyyət Təşkilatı arasında Əməkdaşlıq Proqramına
ƏLAVƏ**

Fəaliyyət sahələrinin ilkin siyahısı

1. Əqli Mülkiyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi:

1.1. Qanunların və normativ hüquqi aktların layihələrinə dair ÜƏMT ekspertləri tərəfindən tövsiyələr və yardım, Azərbaycanda və ya ÜƏMT-nin qərargahında məsləhətləşmələr.

2. Azərbaycanda əqli mülkiyyət hüquqlarının təminatı sisteminin təkmilləşdirilməsi.

2.1. Əqli Mülkiyyət Hüquqlarının Ticarətlə Əlaqəli Aspektlərinə dair Sazişin (TRİPS Sazişi) həyata keçirilməsi ilə bağlı məsləhətlər, hüquqi yardım və potensialın artırılması.

2.2. Qanunvericilik və ya qanunların tətbiqi təcrübələri ilə bağlı ÜƏMTdə mövcud olan materiallarla Azərbaycanın müvafiq orqanlarının təchizatı;

2.3. Aşağıdakı məqsəd qrupları üçün məruzələrin, seminarların və ya simpoziumların təşkili:

- gömrük
- polis
- məhkəmə
- prokurorluq
- antiinhisar qurumları.

3. İnzibati funksiyalarını ÜƏMT-nin yerinə yetirdiyi və aşağıda sadalanan müqavilələrə Azərbaycan Respublikasının qoşulmasının asanlaşdırılması məqsədilə hüquqi yardım:

- Nişanların Beynəlxalq Qeydiyyatına dair Madrid Sazişinin Protokolu;

- Sənaye Nümunələrinin Beynəlxalq Qeydiyyatına dair Haaqa Sazişi (Cenevrə Aktı);

- Patent üzrə Qanun haqqında Müqavilə (PLT).

4. Aşağıda sadalanan konvensiya, müqavilə və sazişlərin həyata keçirilməsi üzrə əməkdaşlıq:

- ÜƏMT-nin Müəllif hüququna dair Müqaviləsi (WCT);

- ÜƏMT-nin İfalar və fonogramlara dair Müqaviləsi (WPPT);

- İfaçıların, fonogram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiya (Roma Konvensiyası).

5. Azərbaycan Respublikasında insan resurslarının inkişafı və əqli mülkiyyət sahəsində tədqiqat və tədris üzrə potensialın artırılmasına ÜƏMT Ümumdünya Akademiyası vasitəsilə yardım, xüsusilə:

5.1. Siyasəti müəyyənləşdirən, habelə ictimai, özəl və akademik nümayəndələr üçün mütəmadi şəkildə ümumi və xüsusiləşdirilmiş milli təlimlərin təşkili.

5.2. ÜƏMT-nin idarə etdiyi proqramlar çərçivəsində hökumət rəsmiləri üçün təlimlərin təşkili.

5.3. Müxtəlif peşə qrupların ümumi bilik səviyyəsinin artırılmasına yönəldilmiş seminarların, məruzələrin və ya simpoziumların təşkil edilməsi.

5.4. ÜƏMT-nin Yay Məktəbi proqramında iştirak.

5.5. Tədris metodlarının, proqramların, ixtisasartırma və ya xüsusi kursların və məsafəli tədrisin inkişaf etdirilməsi;

5.6. Əqli mülkiyyət və xüsusilə də əqli mülkiyyət qanunvericiliyi sahəsini tədris edən müəllimlərin təlimi.

6. Aşağıdakıların inkişafı üçün yardım:

6.1. Azərbaycan Respublikasında müəllif hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi sistemi.

6.2. Ənənəvi biliklər və folklor nümunələrinin qorunması.

6.3. Sənaye mülkiyyəti sisteminin və yeni informasiya texnologiyalarının avtomatlaşdırılması.

6.4. Yayım təşkilatlarının hüquqlarının qorunması.

6.5. Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafı üçün milli əqli mülkiyyət sisteminin strateji istifadəsi, xüsusilə:

6.5.1. Milli əqli mülkiyyət strategiyasının inkişafına dəstək və yardım.

6.5.2. Əqli mülkiyyətin istifadəsi, xüsusən texnologiyanın ötürülməsi, lisenziyalaşdırma, marketinq və əqli mülkiyyət aktivlərinin dəyərləndirilməsi üzrə Azərbaycanda ümumi biliyin artırılmasına yardım.

6.5.3. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlar tərəfindən əqli mülkiyyətin istifadəsinin inkişafına yardım.

6.5.4. Müəllif hüquqlarına əsaslanan sənayenin iqtisadi payının təhlil edilməsində yardım.

6.5.5. Rəqəmli mühitdə hüquqların idarə olunmasına və onların elektron ticarətlə qarşılıqlı əlaqəsinə dair metodiki yardım.

**Azərbaycan Respublikası Müəllif Hüquqları
Agentliyində hazırlanmışdır.**